

«Könüllü və əlaqədar xidmətlərin genişləndirilməsi üzrə tədbirlər sisteminin hazırlanması» barədə

Mövzusunun aktuallığı.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun qəbul edilməsi, həmin Qanunun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2015-ci il tarixli Fərmanından irəli gələn vəzifələr, habelə Azərbaycanda auditin inkişaf konsepsiyası (2012-2020-ci illər) audit sahəsində könüllü və əlaqədar xidmətlərin genişləndirilməsinin aktuallığını ön plana çəkmiş və bu sahə üzrə tədbirlər sisteminin hazırlanması zəruri etmişdir.

Sistemin hazırlanmasında məqsəd.

Sistemin hazırlanmasında məqsəd, sərbəst auditor və auditor təşkilatları tərəfindən sahibkarlara kömək, onların iqtisadi maarifləndirilməsi, maliyyə-uçot sənədləşmələrinin qanunvericiliyə müvafiqliyinin təmin edilməsi, proqnozlaşdırılma, mühasibat uçotonun qurulması; uçotun aparılması və hesabatların tərtib edilməsinə nəzarət; vergilərin və digər məcburi ödəmələrin hesablanması və ödənilməsinə nəzarət; maliyyə-təsərrüfat fəaliyyətinin təhlili; investisiya layihələrinin qiymətləndirilməsi; daxili nəzarət sisteminin qiymətləndirilməsi; mühasibat uçotu sisteminin iqtisadi təhlükəsizliyinin qiymətləndirilməsi; iqtisadi subyektin heyətinin təlimi və treninqlərin aparılması; iqtisadi məsələlərə dair metodik göstəricilərin, tövsiyələrin, qaydaların işlənilib hazırlanması; uçotun, hesabatların tərtibinin, hesablaşmaların avtomatlaşdırılması və kompyuterləşdirilməsi; maliyyə, vergi, investisiya fəaliyyəti, menecment, marketinq, vergilərin optimallaşdırılması üzrə məsləhətlərin verilməsi; ekspert xidmətlərinin göstərilməsi; informasiya xidmətlərinin göstərilməsi; səmərəlilik və uyğunluq auditlərinin aparılması kimi könüllü və əlaqəli xidmətlərin göstərilməsinin genişləndirilməsi işinin təşkili, habelə bu xidmətlərin göstərilməsi üçün auditor kadrlarının səriştəliliyinin artırılması, onların hazırlanması və yenidən hazırlanmasıdır.

Sistemin vəzifələri.

Sistemin hazırlanmasında vəzifələr aşağıdakılardır:

- könüllü və əlaqəli xidmətlər bazarının araşdırılması və təhlili;
- bu xidmətlər barədə sahibkarların və bütövlükdə ictimaiyyətin məlumatlandırılması;

- könüllü və əlaqəli xidmətlər üzrə beynəlxalq təcrübənin öyrənilməsi vasitəsilə onun metodologiyasının və metodik bazasının təkmilləşdirilməsi;
- bu xidmətlərin göstərilməsi üçün auditor kadrlarının sərəştəliliyinin artırılması, onların hazırlanması və yenidən hazırlanması işinin təşkili.

Sistemin hüquqi, nəzəri və metodoloji əsasları.

Sistemin hüquqi, nəzəri və metodoloji əsasları aşağıdakılardır:

-“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanunu;

- Auditor xidməti haqqında Azərbaycan Respublikasının Qanunu;

- Azərbaycan Respublikası Auditorlar Palatasının Əsasnaməsi;

-“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2015-ci il tarixli Fərmanı;

- Beynəlxalq Audit Standartları və Beynəlxalq Mühəsiblər Federasiyasının aidiyyəti sənədləri;

- Azərbaycanda auditin inkişaf konsepsiyası (2012-2020-ci illər);

- Auditorlar Palatasının normativ sənədləri;

- Xarici və yerli elmi ədəbiyyat.

Sistemin obyektı və informasiya bazası

Sistemin obyektı sahibkarlıq fəaliyyətidir. Informasiya bazasını beynəlxalq peşəkar qurumların məlumatları, bülletenləri, Palata tərəfindən aparılmış təhlillərin, Auditor xidmətinin aktual problemləri üzrə keçirilmiş sosioloji sorğuların, Təsərrüfat subyektlərində aparılan auditlərin vahid məlumat reyestrinin, Beynəlxalq audit və mühəsibat qurumları, xarici və yerli tərəfdaşlar tərəfindən təşkil olunan konfransların, forumların, simpoziumların və digər tədbirlərin materialları, elmi işlər və mətbuatdan, internetdən əldə olunan sair informasiya təşkil edir.

Sistemin tətbiqi ilə əlaqədar tədbirlər

S №	Tədbirin adı	Keçirilmə vaxtı	Məsul şəxslər	Qeyd
1.	Könüllü və əlaqədar xidmətlər mövzusunda seminarlar keçirilməsi: 1)sahibkarlıq subyektlərinin nümayəndələrilə 2)yerli tərəfdaşlarla 3)auditorlarla	I rüb	S.Gülməmmədov N.Talıbov K.Tağızadə Milli auditə dəstək üzrə komitə Üzvlük məsələləri üzrə komitə	
2.	KİV-də könüllü və əlaqəli	İl ərzində	S.Gülməmmədov	

	xidmətlər mövzusunda materialların dərc olunması		N.Talıbov K.Tağızadə Milli auditə dəstək üzrə komitə Üzvlük məsələləri üzrə komitə	
3.	Palatanın səhifəsi olan sosial şəbəkələrdə materialların yerləşdirilməsi	İl ərzində	S.Gülməmmədov N.Talıbov K.Tağızadə İ.Zeynallı	
4.	Televiziya çıxışların, dəyirmi masaların təşkili, media nümayəndələrilə görüşlərin təşkili və müsahibələrin verilməsi	İl ərzində	Rəhbərlik S.Gülməmmədov N.Talıbov K.Tağızadə	
5.	Auditorların ixtisasartırma kurslarına könüllü və əlaqədar xidmətlərlə bağlı mövzuların daxil edilməsi	Aprel	S.Gülməmmədov E.Hacıyeva	
6.	Auditorların hesabatları əsasında göstərilmiş xidmətlərin tərkibində könüllü və əlaqədar xidmətlər üzrə bütün göstəricilərin təhlili və tövsiyələrin hazırlanması	İl ərzində	R.Cəfərli N.Talıbov	

Gözlənilən nəticələr.

Sistemin tətbiqindən gözlənilən nəticə könüllü və əlaqəli xidmətlərin göstərilməsinin genişləndirilməsi və təkmilləşdirilməsi vasisəsilə sahibkarlığa əməli köməklik göstərilməsidir.

Sistemin tətbiqi istiqamətləri.

Sistemin tətbiqi istiqamətləri fəaliyyət sahəsindən, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün sahibkarlıq subyektlərinin kommersiya və qeyri kommersiya fəaliyyətidir. Sistem eyni zamanda elmi, təhsil, tədris, audit, mühasibat, konsaltinq, aoutsorsinq istiqamtlərində və bütün digər maraqlı şəxslər tərəfindən istifadə oluna bilər.